



“Prezidentin sosial və kadr
islahatları” ictimai rəydə

HESABAT



SOSİAL
TƏDQİQATLAR
MƏRKƏZİ



“... Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir...”

*Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev*

Mündəricat

Sorğunun nəticələrinə dair hesabat 2019

Bu hesabat Sosial Tədqiqatlar Mərkəzinin müvafiq departamentləri (ictimai rəyin öyrənilməsi və Sosial-iqtisadi təhlil) tərəfindən hazırlanmışdır.

1	Giriş.....	2
	Sorğunun məqsədi və vəzifələri, metodoloji prinsiplərinin və nəticələrinin təhlili	
2	Əmək haqqı, pensiya və minimum aylıq əmək haqqının artırılması istiqamətindəki Prezident sərəncamlarına ictimai münasibətin öyrənilməsi.....	4
	Sərəncamlara münasibet, sosial islahatların vacibliyi, respondentlərin artımlarla əhatə olunması, artımların müsbət dəyişikliklərə səbəb olması, sosial islahatlardan müsbət gözləntilər, maaş və minimum aylıq əmək haqlarının artırılmasının mənfi təsirləri, artımların əhalinin sosial-iqtisadi vəziyyətinə təsiri və islahatlara dair fikirlərlə razılıq	
3	Struktur və kadr islahatları istiqamətindəki Prezident sərəncamlarına ictimai münasibətin öyrənilməsi.....	14
	Hüquq-mühafizə və təhlükəsizlik sisteminde baş verən kadr dəyişiklikləri barədə məlumatlılıq, hüquq-mühafizə və təhlükəsizlik sisteminde baş verən kadr dəyişikliklərdən razılıq və kadr islahatlarından gözləntilər	
4	Həyata keçirilən islahatlara münasibət.....	16
	İslahatların uğurlu olmasına vacib amillər, islahatların uğurlu olmasına məsul şəxslərin və qurumların rolü, islahatların uğuruna mane olan faktorlar və sosial islahatlara vətəndaşların təsiri	
5	Ekspert sorğusunun nəticələri.....	21
	Nəticə və təkliflər	22

Giriş

Son illər əhalinin rifah halının yaxşılaşdırılması üçün dövlət tərəfindən mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilin əvvəlindən etibarən imzaladığı sərəncamlar öz miqyasına görə ümumrespublika və ümumxalq xarakteri daşımaqla, son dərəcə əhəmiyyətli sosial, siyasi tədbirlər kimi xarakterizə olunur.

Nəzərə almaq lazımdır ki, postneft dövrü dünya, eləcə də ölkəmizdə müşahidə edilən dəyişiklikləri, eyni zamanda yeni tendensiyaları və çağırışları müəyyənləşdirməyi və onların həlli istiqamətində zəruri olan davamlı strategiyaların tətbiqini önə çıxarıır.

Qeyd edək ki, neftin dünya bazارında qiymətinin 3-4 dəfə aşağı düşməsi 2015-ci ildə Azərbaycanın maliyyə bazارında müəyyən streslər yaratdı və nəticədə manat dəyerini xarici valyutalar qarşısında iki dəfəyə yaxın itirdi, əhalinin maddi rifahında müəyyən problemlər meydana çıxdı. Bütün neqativ təsirləri aradan qaldırmaq üçün dövlət sosial-iqtisadi siyasetin əsas istiqamətlərini müəyyən edərək genişmiqyaslı islahatlar paketinə start verdi. Söyügedən qərarlar öz maliyyə yükünə, tutumuna və əhatəlilik dərəcəsinə görə əvvəlki illərdən xeyli fərqlənirdi.

Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara əsasən, sentyabrın 1-dən etibarən minimum əmək haqqının 250 manata, oktyabrın 1-dən etibarən minimum pensiyanın 200 manata qədər artırılması nəzərdə tutulur. Eyni zamanda, müxtəlif sahələrdə çalışan işçilərin də maaşlarının 20–50% cıvarında artımı təmin ediləcək. Onların sırasına müellimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir.

Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üsteləyəcək. Habelə, dövlət və özəl sektorda maaşların aşağı həddinin artacağı təqdirdə yuxarı hədləri də pilləli şəkildə yüksələcək. Bununla da minimum və orta aylıq əmək haqqı səviyyəsinə görə Azərbaycan region dövlətlərlə oxşar parametrlər üzrə bərabərleşəcək, eləcə də ayrı-ayrı hallarda irəliyə keçəcəkdir.

Dövlət başçısının hüquq-mühafizə və güc strukturlarının rəhbərliyinə dair müvafiq sərəncamları ölkədə aparılan kompleks islahatlardan xəbər verir. Bu, əhalinin sosial rifahı ilə yanaşı, ictimai tehlükəsizliyin gücləndirilməsinin dövlətin diqqət mərkəzində olduğunu göstəricisidir.

İslahatlar əhalinin sosial rifahında həllədici rol oynamasıyla bərabər, 2015-ci ilə qədərki iqtisadi aktivliyin sürətle bərpasına, həmçinin, cəmiyyətdə mənəvi-psixoloji mühitin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək. Qəbul edilən qərarlar əhalinin dövlətə inamının artmasında və ölkə rəhbərinin nüfuzunun daha da güclənməsində, sosial sabitliyin qorunub saxlanılmasında və devalvasiyadan sonra əhalinin maddi vəziyyətində yaranan problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.

Dövlət başçısı tərəfindən həyata keçirilən siya-

sətə, aparılan islahatlara, imzalanan sərəncamlara əhalinin münasibətinin və bunun cəmiyyətin əhvali-ruhiyyəsinə təsirinin öyrənilməsi görülən işin effektivliyinin daha da möhkəmləndirilməsi baxımından çox vacibdir.

Sosial Tədqiqatlar Mərkəzinin müvafiq departmentləri tərəfindən 2019-cu il 18 və 20 iyun tarixlərində imzalanan sərəncamları hədəf götürərək post-neft dövrü kontekstində reallaşdırılan islahatlara əhalinin münasibətini öyrənmək məqsədilə ümum-respublika səviyyəli ictimai rəy sorğusu keçirilmişdir.

Sorğunun məqsəd və vəzifələri

Keçirilən ictimai rəy sorğusunun əsas məqsədi aşağıdakılardır:

1. Dövlət başçısının iyunda imzaladığı sərəncamlar haqqında əhalinin məlumatlılıq səviyyəsini öyrənmək;
2. Söyügedən sərəncamlar haqqında əhalinin əsas məlumat mənbələrini müəyyən etmək;
3. Əhalinin imzalanan sərəncamlara münasibətini öyrənmək;
4. Əhalinin Prezident tərəfindən həyata keçirilən sosial islahatlara reaksiyonunu və məmənunluq səviyyəsini müəyyən etmək;
5. Sərəncamlar əsasında artırılan əmək haqqı və pensiya nəticələrinə dair gözləntiləri aşkar çıxarmaq;
6. Sərəncamlar əsasında baş verən kadr dəyişiklikləri haqqında əhali arasında məlumatlılıq səviyyəsini və buna münasibəti müəyyənləşdirmək;
7. Kadr islahatları ilə bağlı gözləntiləri öyrənmək;
8. Əhalinin dövlətə və hakimiyət strukturlarına münasibətini, inam və etibarını müəyyən etmək;
9. Həyata keçirilən islahatlara vətəndaşların özlərinin təsir imkanlarının səviyyəsini öyrənmək.

Sorğunun metodoloji prinsipləri

Respondentlərin seçimi:

- Keçirilən ictimai rəy sorğusunda ümumilikdə 1212 respondent iştirak edib. Onlar arasında coğrafi, gender və yaşı qorunub.
- Respondentlərin seçimi prosesində çoxpilləli klaster seçmə metodundan istifadə edilib. 101 klaster üzrə şəhər, rayon mərkəzi və kəndlərdən ümumilikdə 1212 nəfər seçilib. Sistematiq təsadüfi seçmə metodu ilə hər üç evdən biri sorğuda iştirak edib. Hər evdəki respondent “sonuncu ad günü prinsipi” ilə müəyyən edilib. Statistik xəta əmsalı 2,8%-dir.
- Tədqiqat Bakı-Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın) 25 şəhər, 76 rayon və kənddə aparılıb.
- Genişmiqyaslı tədqiqatdan önce Bakıda və 3 rayonda əhalinin müxtəlif sosial və demografik qrupları təmsil edən 80 respondent arasında sınaq tədqiqatı keçirilib. Sınaq nəticəsində ankete lazımi

düzəlişlər edilib.

Sorğu anketi

Sorğu anketi 26 sualdan (21 spesifik və 5 sozial-demoqrafik) ibarətdir. Suallar Prezident tərəfindən imzalanan müvafiq sərəncamlara münasibəti öyrənmək istiqamətində hazırlanıb.

Təlimat

• İntervüyerlər üçün təlimat qaydaları müəyyən edilib.

• İntervüyerlər işə başlamazdan əvvəl Mərkəz əməkdaşları tərəfindən müvafiq təlimdən keçirilib.

• Təlim zamanı onlar anket və təlimatlarla dərinən tanış olaraq sorğunun keçirilməsi üçün tam hazır olublar.

• Sorğu anketindəki hər bir sual üzrə geniş izahatlar verilib və intervüyerlər tərəfindən test sorğu-su aparılıb.

Sorğunun aparılma üsulu

Sorğunun aparılmasında “üz-üzə” müsahibə üsulundan istifadə olunub. Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq edilib. Belə ki, sorğular ənənəvi üsul olan kağız formatında deyil, planşetlər vasitəsilə həyata keçirilib. Son illər ABŞ-da və Böyük Britaniyada daha geniş tətbiq edilən və müasir sorğu programı kimi qəbul olunan SurveyToGo programından istifadə edilib. Bu program geniş coğrafiyalarda sahəvi işə nəzarət etmək, sorğu prosesinə onlayn müşahidəni əldə saxlamaq və etibarlı informasiya almaq baxımından bir çox üstünlüklərə malikdir.

Sahə işi

Sahə işi 2019-cu il iyulun 7-dən 14-dək olan dövrde keçirilib.

Əhalidə arasında müsahibələr ev təsərrüfatı şəraitində aparılıb.

Bütün müsahibələrdə anonimlik ciddi şəkildə təmin olunub.

Respondentlər tam əmin ediliblər ki, onların cavabları yalnız ümumiləşdirilmiş şəkildə istifadə olunacaq. Bu amil sorğu nəticəsində toplanılan məlumatların yüksək etibarlılığına səbəb olub.

Məlumatların işlənilməsi və təhlili

Sorğu başa çatdıqdan sonra hər bir anket üzrə toplanılan məlumatlar bazaya daxil edilərək xüsusi program SPSS – Statistical Package for the Social Sciences (Sosial Elmlər üzrə Statistik Program Paketi) vasitəsilə təhlil edilib. Təsviri analizlərlə yaşı, dəyişənlər arasında bir sıra korrelyasiyalar da (əlaqələr) müəyyənləşdirilib.

Sorğunun nəticələrinin təhlili

Demoqrafik göstəricilər

Sorğuya cəlb edilən 1212 respondentin 50,6%-i kişi, 49,4%-i qadınlardan ibarətdir. Onlar arasında minimum yaş 18, maksimum yaş 87-dir. Orta yaş həddi isə 49-dur. İştirak edənlərin 50,1%-i tam orta təhsilə, 23,3%-i ali təhsilə sahibdir. Peşə-ixtisas təhsili/kolleci bitirənlərin payı 20,3%, natamam orta təhsilə malik olanların payı isə 4,7% təşkil edir. 1,6% respondentin təhsili yoxdur.

Sorğu çərçivəsində respondentlərin məşğulluq kriteriyası üzrə geniş spektrliyinə xüsusi önəm verilmişdir. Belə ki, onların 32,7%-i dövlət sektorunda işlədiyi halda, 23,5%-i təqaüdüdür. Özəl sektorda işləyənlərin faiz nisbəti dövlət sektorunda işləyənlərdən təxminən 5 dəfə azdır – 6,6%. Fərdi əmək fəaliyyəti ilə məşğul olanların payı 12,3%, işləməyənlərin payı 8,3%-dir. Respondentlərin arasında 14% evdar qadın olmuşdur. Tələbələrin payı 1,6%, müvəqqəti işləməyənlərin isə 0,2%-dir.

Sorğuda iştirak edən 1212 respondentin şəxsi gəlirlərinin orta səviyyəsi 292 manat, ailələrinin orta gəlir səviyyəsi isə 462 manat təşkil edir.

Respondentlərin müxtəlif kriteriyalar üzrə qruplaşdırılması

Kriteriyalar	Respondent sayı	Faiz ilə (%)
Gender		
Kişi	613	50,6
Qadın	599	49,4
Təhsil səviyyəsi		
Tam orta təhsil	607	50,1
Ali təhsil	282	23,3
Pesə-ixtisas təhsili/kolleci	247	20,3
Natamam orta təhsil	57	4,7
Təhsilsiz	19	1,6
Məşğulliyət		
Tələbə/oxuyan	19	1,6
İşləyən – dövlət sektorunda	396	32,7
İşləyən – özəl sektorda	80	6,6
Müvəqqəti işləməyən	3	0,3
Fərdi əmək fəaliyyəti	149	12,3
Təqaüdçü	285	23,5
İssiz	101	8,3
Evdar qadın	170	14
Digər	9	0,7
İqtisadi rayonlar		
Bakı və Abşeron	313	25,8
Sumqayıt	72	5,9
Gəncə-Qazax	168	13,9
Şəki-Zaqatala	87	7,2
Lənkəran	119	9,8
Quba-Xaçmaz	72	5,9
Aran	276	22,9
Dağlıq Şirvan	33	2,7
Yuxarı Qarabağ və Kəlbəcər-Laçın	72	5,9
Orta aylıq gelir səviyyəsi (AZN)		
Fədlər	292	
Ailələr	462	

Əmək haqqı, pensiya və minimum aylıq əmək haqqının artırılması istiqamətindəki Prezident sərəncamlarına ictimai münasibətin öyrənilməsi

Sorğuda iştirak edən respondentlərin təxminən yarısı (46,1%) Prezident tərəfindən iyunda pensiya ların minimum məbləğinin 25% artırılaraq 200 manat olması ilə bağlı imzalanan sərəncam barədə “çox məlumatım var” cavabını qeyd edib (cədvəl 1).

Bununla yanaşı, digər 3 sərəncam haqqında “çox məlumatım var” cavabını verən respondentlərin say göstəricisi 40%-dən çoxdur: minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması 42,5%, müəllimlərin maaşının 20% artırılması 40,9%, dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması 40,3% təşkil edir.

Həmçinin, eyni sayda respondent (40%-dən çox) bütün 4 sərəncam barədə “müəyyən qədər məlumatım var” cavabını qeyd edib: minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması 42,5%, müəllimlərin maaşının 20% artırılması 40,4%, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması 40,2%, pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması 40,4% təşkil edir.

Respondentlərin 8-13%-i bu barədə “heç bir məlumatım yoxdur” söyleyib: minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması 8%, müəllimlərin maaşının 20% artırılması 11,8%, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması 12,7%, pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması 8,3% səviyyəsindədir.

Ümumilikdə götürdükdə əhali arasında artımlarla bağlı məlumatlılıq səviyyəsi yüksəkdir. Statistik üsuldan (T-test) istifadə edilərək müəyyən olunub ki, tədqiqatda iştirak edən respondentlər arasında artımlardan yarananlar bu haqda daha çox məlumatlıdır. Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması barədə qadınlarla müqayisədə kişilər daha çox məlumatlıdır. Bu, onu göstərir ki, kişilər qadınlara nisbətdə daha çox informasiya qəbul edirlər. Bakı və Abşeronda əhali arasında sərəncamlar haqqında məlumatlılıq səviyyəsi digər bölgələrə nisbətən daha yüksəkdir. Həmçinin, gəlir səviyyəsi ilə respondentin məlumatlılıq dərəcəsinin müsbət korrelyasiyası göstərdi ki, daha yüksək gəliri olan şəxslər islahatlar barədə daha məlumatlıdır.



**Respondentlərin
80%-dən çoxu
iyun ayında olan artımlar
barədə məlumatlıdır.**

Sərəncamlar haqqında məlumatlılıq səviyyəsi

Cədvəl 1. 2019-cu ilin iyun ayında Prezident tərəfindən imzalanan aşağıdakı sərəncamlar barədə nə dərəcədə məlumatlısınız?

	Çox məlumatım var	Müəyyən qədər məlumatım var	Çox az məlumatım var	Heç bir məlumatım yoxdur
Minimum aylıq əməkhaqqının artırılaraq 250 manat olması	42,5	42,5	7	8
Müəllimlərin maaşının 20% artırılması	40,9	40,4	6,9	11,8
Dövlət bütçəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması	40,3	40,2	6,8	12,7
Pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması	46,1	40,4	5,2	8,3

* Respondentlərə bir neçə cavab variantı qeyd etmək/seçmək imkanı verilib.
Buna görə də alınan cavabların ümumi sayı 100%-dən artıq olub.

*Sərəncamlar haqqında məlumat mənbələri
Cədvəl 2. Bu sərəncamlar haqqında məlumatı əsasən hansı mənbələrdən alırsınız?*

TV-dən	Prezident.az saytından	Digər saytlardan	Sosial şəbəkələrdən	Ətrafimdakı insanlardan	İşlədiyim müəssisədən
Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması	80,2	2,2	5,7	29,5	18,3
Müəllimlərin maaşının 20% artırılması	75,4	2,1	5,4	27,7	20,8
Dövlət bütçəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması	75,8	1,9	5,5	27,3	17,6
Pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması	78,6	1,8	5,2	26,2	18,6

* Respondentlərə bir neçə cavab variantı qeyd etmək/ seçmək imkanı verilib, buna görə də alınan cavabların ümumi sayı 100%-dən artıq olub.

Respondentlər sərəncamlar haqqında məlumatı müxtəlif mənbələrdən alıblar və bu mənbələrin “xüsusi çekisi” bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir (cədvəl 2).

Sərəncamlar haqqında məlumat əsasən televiziyadan alınır. Bu göstərici 75%-dən çox təşkil edir. Başqa sözlə desək, hər dörd respondentdən üçü məhz bu mənbədən məlumat alır:

Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması – 80,2%;

Müellimlərin maaşının 20% artırılması – 75,4%;

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquqmühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması – 75,8%;

Pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması – 78,6%.

Sözügedən sərəncamlar haqqında məlumat mənbəyi kimi əhəmiyyətlilik dərəcəsinə görə televiziya-dan sonra ikinci yerdə sosial şəbəkələr gəlir. Hər dördüncü respondent bu fikirdədir (26–30% aralığında):

Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması – 29,5%;

Müellimlərin maaşının 20% artırılması – 27,7%;

Dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquqmühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması – 27,3%;

Pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması – 26,2%.

Əhəmiyyətlilik dərəcəsinə görə sosial şəbəkələrdən sonra üçüncü yerdə respondentlərin gündəlik ünsiyyətdə olduğu mikromühit, yəni ətrafindakı insanlar (ailə üzvləri, iş yoldaşları, qohumlar) isə 18-21% təşkil edir:

Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması – 18,3%;

Müellimlərin maaşının 20% artırılması – 20,8%;

Dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquqmühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması – 17,6%;

Pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması – 18,6%.

İnsanların yaşayış yeri, yaşı və təhsil səviyyəsindən asılı olaraq məlumat əldə etmə mənbələri bir-birindən fərqlənir. Belə ki, regionlarda yaşayan, yaşlı və təhsil səviyyəsi aşağı olan insanlar artımlarla bağlı məlumatları televiziyadan, Bakı-Abşeronda yaşayan, gənc və təhsil səviyyəsi yüksək olan insanlar isə internetdən əldə edirlər. Bu nəticə dövlətin kommunikasiya siyasətinin formallaşmasında mühüm əhəmiyyət kəsb edə bilər. Xüsusilə, Bakı və Abşerondan kənardə yaşayan əhalinin məlumatı televiziyadan daha çox aldığı nəzərə alaraq, dövlət siyasetinin düzgün çatdırılmasında TV-lərin fəaliyyətinə diqqətin daha da artırılması məqsədə uyğun olar.

60% respondent məlumatı yalnız bir mənbədən, 35% respondent iki mənbədən, yerdə qalan 5% res-

pondent isə üç və daha çox mənbədən alır.

Bakı ilə müqayisədə regionlarda əhali artımlarla bağlı məlumatları daha çox televiziyadan və ətrafdakı insanlardan alır. Yaş artırqca məlumatı internetdən alma göstəricisi aşağı düşür. Digər tərəfdən, təhsil səviyyəsi yüksək olan insanlar məlumatı da daha çox internetdən almağa üstünlük verirlər.

Ümumiyyətlə, respondentlərə informasiya ötürmə prosesində ailənin, sosial mikromühitin kifayət qədər böyük və xüsusi rol oynadığını qeyd etmək lazımdır. Respondentlər məhz bu yolla çox zaman sosial proseslər haqqında zəruri məlumatları əldə edirlər.



75%-dən çox respondent artımlarla bağlı məlumatı televiziyadan alır.

Sərəncamlara münasibət

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (92,9%) minimum aylıq əmək haqqının artırılaraq 250 manat olmasına müsbət münasibət bildirib (57% “çox yaxşı”, 35,9% “yaxşı” cavab variantını qeyd edib). Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (93%) müellimlərin maaşının 20% artırılmasına müsbət münasibət bildirib (55% “çox yaxşı”, 38% isə “yaxşı” cavab variantını qeyd edib). Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (91,9%) dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquqmühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılmasına müsbət münasibət bildirib (55,1% “çox yaxşı”, 36,8% isə “yaxşı” cavab variantını qeyd edib).

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (93,1%) pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olmasına müsbət münasibət bildirib (56,8% “çox yaxşı”, 36,3% isə “yaxşı” cavab variantını qeyd edib).



Respondentlərin 90%-dən çoxunun artımlara münasibəti müsbətdir.


T-testinin nəticəsinə əsasən, minimum aylıq əmək haqqının ($p<0.05$) və pensiyanın minimum məbləğinin ($p<0.05$) artırılmasına münasibət müellimlərin və dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının artırılmasına münasibətdən daha yaxşıdır.

Ümumilikdə artıma dəstek müşahidə olunsa da, sorğu zamanı əhalinin bir qismi müellimlərin maaşının artım faizi digər dövlət qulluqçuları ilə müqayisədə aşağı olduğunu bildirib. Belə ki, respondentlər düşünür ki, müellimlərin əmək haqqı səviyyəsi onların işinin keyfiyyətinə birbaşa olaraq təsir edir. Daha

yüksək əmək haqqı səviyyəsi təhsilin və tədrisin keyfiyyətini bilavasitə yüksəldə bilər. Bununla yanaşı, müəllimlər məşgul əhalinin əhəmiyyətli hissəsini təşkil edir. Məhz buna görə də müəllimlərin əmək haqqı səviyyəsinin daha da artırılması sosial-siyasi cəhətdən arzuolunandır. Təqaüdçülər və dövlət sektorunda


işləyənlərin artımlarla bağlı sərəncamlara münasibəti digər kateqoriyalarla (özəl sektor, evdar qadın, işsiz) müqayisədə daha yaxşıdır. İnsanların məşğulliyəti və artımlarla əhateliliyindən asılı olmayaraq, ümumilikdə respondentlərin əksəriyyəti dövlət başçısının iyundə imzaladığı sərəncamları dəstəkləyir.

Diagram 1. Dövlət başçısı tərafindən iyunda imzalanan sərəncamlara münasibətiniz necədir?



Sosial islahatların vacibliyi

Diaqram 2. Bu sosial islahatların həyata keçirilməsini vacib sayırsınız mı?



Cəmiyyətin sosial islahatların vacibliyinə münəsibətinin öyrənilməsi dövlətin islahatlar stratejiyasında prioritetlərin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (87,5%) bu sosial islahatların həyata keçirilməsini çox vacib hesab edir.

Eyni zamanda, hər onuncu respondent (11,2%) islahatların müəyyən dərəcədə vacib olduğunu qeyd edib. Yalnız 1,3% respondent islahatların vacib olmadığını düşünür. Sosial islahatların həyata keçirilməsini vacib hesab edən respondentlərin sayının çoxluğu əha-


linin dövlət başçısı tərəfindən atılan addımlara müsbət yanaşmasının aydın göstəricisidir. Artımların əhatə etdiyi respondentlər sosial islahatların həyata keçirilməsini daha vacib hesab edirlər. Anova testi göstərir ki, işləməyən insanlar sosial islahatların həyata keçirilməsini daha az vacib hesab edirlər.



87% respondent
sosial islahatları
vacib hesab edir.

Respondentlərin artım ilə əhatə olunması

Diaqram 3. Minimum aylıq əmək haqqı, pensiyanın minimum məbləği və əmək haqlarındaki artım siz, yaxud ailənizi əhatə edəcəkmi?




Minimum aylıq əmək haqqı, pensiyanın minimum məbləği və əmək haqlarındaki artım respondentlərin 56%-nin özünü, 61%-nin isə ailəsini əhatə

edir. Artımlar respondentlərin 38%-nin həm özünü, həm də ailəsini əhatə etdiyi halda, 21%-i isə heç əhatə etmir.

Əhatə olunma forması

Diaqram 4. Artımlar sizin və ailənizi hansı formada əhatə edəcək?




Prezident sərəncamlarının müxtəlif hədəf kütlələrə istiqamətlənməsi onun əhatə dairəsinin təsbitini zəruriləşdirir.

Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması respondentlərin 33%-nin özünü, 35%-nin isə ailəsini əhatə edir. Müəllimlərin 13%-nin özünü, respondentlərin 10%-nin isə ailəsində olan müəllimlərin maaşı 20% artacaq. Dövlət

büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin 14%-nin özünü, respondentlərin 17%-nin isə ailəsində olan şəxslərin aylıq vəzifə maaşları, orta hesabla, 40% artacaq. Pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması təqaüdürlərin 40%-nin özünü, respondentlərin isə 38%-nin ailəsində olan təqaüdürləri əhatə edəcək.

Artımların müsbət dəyişikliklərə səbəb olması

Diaqram 5. Artımlar sizin və ailənizin həyatında hansı müsbət dəyişikliklərə səbəb olacaq?



Respondentlərin çoxu (62,2%) artımlar nəticəsində “özərinin və ailələrinin maddi vəziyyətinin yaxşılaşacaq”ını gözləyir.

Təxminən 40% (39,4%) “ev və yaşayış şəraitim yaxşılaşacaq” cavabını qeyd edib.



**Respondentlərin
62,2% -i artımların
özünүн vә ailəsinin
maddi vəziyyətini
yaxşılaşdıracağına inanır.**

Bundan əlavə, sorğuda iştirak edən hər üç respondentdən biri hesab edir ki, “sağlamlığımın qayğısına qalmaq imkanın artacaq” (32,6%), bu, “kredit və borc

yükünün azalmasına köməklik göstərəcək” (32,1%).


Eyni zamanda, her onuncu respondent (9,5%) “səyahət və istirahət planlarının reallaşmasına imkan yaradacaq” cavab variantını qeyd edib. Cəmi 3,4% artımların ailə qura bilmək üçün onlara şərait yaradacağını bildirib. Bu, onu göstərir ki, əhali artımların daha çox onların cari problemlərini həll edəcəyini düşünür. Respondentlərin yalnız 16,7%-i (203 nəfər) “heç bir dəyişiklik olmayacaq” fikrini qeyd edib. Artımlarla nə özü, nə də ailəsi əhatə olunmayan 203 respondentin 75%-i (152 nəfər) heç bir dəyişiklik olmayacağını bildirib.



**16,7% respondent
artımların onların
həyatında heç bir dəyişikliyə
səbəb olmayıcağıını düşünür.**

Sosial isləhatlardan müsbət gözləntilər

Diagram 6. Bu sosial isləhatlardan hansı müsbət nəticələr gözləyirsiniz?



Sorğu respondentlər arasında sosial isləhatlara bağlı kifayət qədər müsbət və nikbin gözləntilərin olduğunu göstərir.

Gözləntilər əsasən “öhənin həyat səviyyəsinin artması” (67%) və “vətəndaşlar arasında Prezidentin nüfuzunun artması” (64%) ilə bağlıdır. Artımlar nəticəsində vətəndaşlar arasında Prezidentin nüfuzunun güclənməsi fikrini daha çox regionlardan olan insanlar bildirib. Respondentlərin əhəmiyyətli bir hissəsi (43%) öhənin alıcılıq qabiliyyətinin, hakimiyyət orqanlarına etimad və hörmətinin artacağına (40%) inanır. Hər üçüncü respondent ümidi edir ki, cəmiyyətdə mənəvi-psixoloji mühit yaxşılaşacaq (33%).

Demək olar ki, sorğuda iştirak edən hər dörd respondentdən biri hesab edir ki, artımlar korrupsiyanın azalmasına (27%), öhənin müxtəlif qrup və kateqoriyalarının sosial müdafiəsinin yaxşılaşmasına (26%) səbəb olacaq.




**Respondentlərin
artımlardan gözləntiləri:
“Öhənin həyat səviyyəsinin
artması” (67%)**

Hər beşinci respondent əmindir ki, artımlar öhənin yiğim imkanının artmasına (22%) gətirib çıxaracaq.

Respondentlərin yalnız 9%-i keçirilən sosial isləhatlardan heç bir konkret nəticə gözləmir. Respublikanın digər bölgələrinə nisbətən Bakı və Abşeronda yaşayan əhali arasında artımların müsbət dəyişikliyə səbəb olmayacağı fikri müəyyən qədər geniş yayılıb. Bu, əsasən Bakı və Abşeronda yaşayış xərclerinin bölgələrə nisbətdə daha yüksək olması, artımların respondentlərin həyat şəraitinin yaxşılaşmasına təsir effektinin zəif olması ehtimalı ilə bağlıdır.

Maaş və minimum aylıq əmək haqlarının artmasının mənfi təsirləri

Diagram 7. Sizcə, maaş və minimum aylıq əmək haqlarının artmasının mənfi təsirləri olacaqmı?



Respondentlərin əksəriyyəti (75%) artımların mənfi təsirinin olmayacağıını bildirib. Bu rəqəmləri çox müsbət bir göstərici kimi qeyd etmək olar. Artımların mənfi təsirinin olacağını söyləyən 25% respondentə bunların nə ola biləcəyi suali ünvanlanıb.

Mənfi təsirlərin olacağını düşünən 298 nəfər (25%) respondentin əksəriyyəti (92%) artımların bahalaşmaya səbəb olacağını düşünür. Söhbət zamanı artıq bazarlarda qiymət artımının getdiyindən şikayət edildi. Bu nəticə ciddi narahatlıq doğurur. Belə ki, əhalinin müəyyən qisminin belə düşünməsi islahatların effektivliyinə mənfi təsir göstərir. Bazar iqtisadiyyatı şəraitində tənzimlənməsi olduqca mürəkkəb olan bu proses müvafiq artımların müsbət tərəflərinə kölgə salır. Qiymət artımını gözləyən respondentlərin əksəriyyəti antiinhisar və rəqabət mexanizmlərinin gücləndirilməsi ilə bağlı ciddi gözlənti içərisindədir.

Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə infliyasiyanın aşağı səviyyədə olmasına baxmayaraq, bəzi hallarda süni qiymət artımının müşahidə olunduğuuna diqqət

çəkib. Dövlət başçısı bunun qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb və iqtisadi-maliyyə qurumlarını məsələ ilə ciddi məşğul olmağa çağırıb. Demək olar ki, hər üçüncü respondentdə (29%) infliyasiya gözləntisi var.



Mənfi təsirlərin olacağını düşünən 25% respondentin əksəriyyəti süni şəkildə bahalaşma yaranacağını düşünür.

Demək olar ki, hər dördüncü respondent artımların işsizliyin (19%) və vergidən yayınma hallarının artmasına səbəb olacağını (18,1%) düşünür. Nəhayət, respondentlərin yalnız 16%-i “əmək müqaviləsi ilə işe götürmənin sayı azalacaq” fikrini bildirib.

Qeyd edilen istiqamətlər üzrə gözlənilər islahatların effektivliyinin artırılması istiqamətində müvafiq dövlət institutlarının daha güclü və mobil koordinasiya çərçivəsində işləməsini ön plana çıxarırlar.

Artımların əhalinin sosial-iqtisadi vəziyyətinə təsiri

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (90%) əmək haqlarındaki artımın əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir edəcəyini düşünür (54% “çox müsbət”, 36% isə “əsasən müsbət” cavab variantını qeyd edib).

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (91%) pensiyalardakı artımın əhalinin sosial-

səriyyəti (91%) minimum aylıq əmək haqlarındaki artımın əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir edəcəyini bildirib (53% “çox müsbət”, 38% isə “əsasən müsbət” cavab variantını qeyd edib).

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (91%) pensiyalardakı artımın əhalinin sosial-

iqtisadi vəziyyətinə müsbət təsir edəcəyini bildirib (54% “çox müsbət”, 37% isə “əsasən müsbət” cavab variantını qeyd edib).


T-testi göstərir ki, respondentlər əmək haqlarının artımla müqayisədə pensiya və minimum aylıq əmək haqlarındaki artımın əhalinin sosial-iqtisadi vəziyyətinə daha müsbət təsir edəcəyini düşünür.

Asılı olmayan dəyişənlər arasında aparılan T-testi göstərir ki, regionlarda yaşayan əhalinin Bakı və Abşeronda yaşayanlarla müqayisədə hər üç istiqamətdə aparılan artımlardan daha müsbət nəticələr gözləyir.

Pirson korrelyasiyasına görə, yaşlı əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir edəcəyinə inam daha yüksəkdir.




Diaqram 8. Aşağıda sadalanan artımlar əhalinin sosial-iqtisadi vəziyyətinə necə təsir edəcək?



Həyata keçirilən islahatlara dair fikirlərlə razılıq dərəcəsi

Diaqram 9. Respondentlər həyata keçirilən islahatlara dair aşağıdakı müxtəlif fikirlərlə nə dərəcədə razıdırılar?



İslahatların əsas fəlsəfəsinə dair yanaşmalara cəmiyyətin baxışı siyaset idarəediciləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu eyni zamanda geniş ictimaiyyətin islahatları hansı kontekstdə qəbul etdiyinin də təsbiti baxımından əhəmiyyətlidir.

Sorğuda iştirak edən respondentlərin mütləq ək-səriyyəti (94%) “İslahatlar ölkə rəhbərliyinin əhaliyə qayığısının göstəricisidir” fikri ilə razıdır (74% “tam raziyam”, 20% isə “əsasən raziyam” cavabını verib).

Sorğuda iştirak edən respondentlərin mütləq ək-səriyyəti (93%) “İslahatların həyata keçirilməsi insanların dövlətə inamının artmasına səbəb olacaq” fikri ilə razıdır (71% “tam raziyam”, 22% isə “əsasən raziyam” cavab variantını qeyd edib).

Sorğuda iştirak edən respondentlərin mütləq ək-səriyyəti (96%) “Dövlət islahatları davamlı keçirmək gücünə malikdir” fikri ilə razıdır (79% “tam raziyam”, 17% isə “əsasən raziyam” cavab variantını qeyd edib). Sorğuda iştirak edən respondentlərin mütləq ək-

səriyyəti (93%) “Artımlar ölkə rəhbərinin Azərbaycanda dövlət siyasetinin mərkəzində insan amili dayanır” fikrinin təsdiqidir” fikri ilə razıdır (70% “tam raziyam”, 23% isə “əsasən raziyam” cavab variantını qeyd edib).

Sorğuda iştirak edən respondentlərin mütləq ək-səriyyəti (95%) “İslahatlar ölkə rəhbərliyinin güclü və davamlı sosial siyasetinin təzahürüdür” fikri ilə razıdır (70% “tam raziyam”, 25% isə “əsasən raziyam” cavab variantını qeyd edib).

Sorğuda iştirak edən respondentlərin mütləq ək-səriyyəti (94%-dən çox) “İslahatlar xalqın mənafeyinə xidmət edir” fikri ilə razıdır (74% “tam raziyam”, 20% isə “əsasən raziyam” cavab variantını qeyd edib).

T-testi göstərir ki, regionlarda yaşayan əhalinin yuxarıda sadalanan mülahizələrlə razılıq dərəcəsi Bakıda yaşayanlara nisbətən daha yüksəkdir. Həmçinin, bu özünü artırımların əhalini əhatə etməsində də göstərir. Belə ki, özü və ailəsi artırımlarla əhatə olunanlar bu fikirlərlə daha çox razıdır.

Struktur və kadr islahatları istiqamətindəki Prezident sərəncamlarına ictimai münasibətin öyrənilməsi


Müasir qlobal çağırışlar sosial-iqtisadi islahatların effektivliyi və təsir gücünün genişləndirilməsi baxımından əhəmiyyətli dərəcədə struktur və kadr siyaseti ilə bağlılığını şərtləndirir. Cari ildə həyata keçirilən struktur və kadr dəyişikliyinə cəmiyyətin reaksiyasının öyrənilməsi islahatlara münasibətin kompleks dəyərləndirilməsinə imkan verir.



36% respondentin
kadr dəyişikliyi ilə bağlı
çox az məlumata malik
olduğu təsbit edilib.

Hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişiklikləri barədə məlumatlılıq

Diagram 10. Prezident tərəfindən iyunun 20-də imzalanan sərəncamla hüquq-mühafizə sistemində baş verən kadr dəyişiklikləri haqqında nə dərəcədə məlumatlısınız?




Respondentlərin əhəmiyyətli bir hissəsinin (79%) hüquq-mühafizə və təhlükəsizlik sisteminde baş verən kadr dəyişiklikləri haqqında ümumi məlumatı mövcuddur, 24%-nin isə tam məlumatı var. Lakin 21% respondentin, ümumiyətlə, heç bir məlumatının olmadığı müəyyənləşdirilmişdir və bu, kütłəvi informasiya vasitələrində sözügedən məsələ ilə bağlı davamlı təhlil, şərh və müzakirələrin daha çox aparılmasına ehtiyacı ortaya qoyur.

Asılı dəyişənlər üçün T-testi göstərdi ki, artım-larla bağlı sərəncamlarla müqayisədə, əhəmiyy-

yətli dərəcədə ($p<0.01$) az respondentin hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişiklikləri haqqında məlumatı var. Bunun başlıca səbəbi hüquq-mühafizə sistemində əvvəlki müsbət ənənələrin qorunub saxlanması, ic-timai təhlükəsizliyin gücləndirilməsinə dair əminlik hissi və burada aparılan kadr dəyişikliyinin həmin kontekstdə qəbul olunmasıdır. Digər tərəfdən, təhsil səviyyəsi yüksək olan respondentlərin kadr dəyişiklikləri haqqında məlumatlılığı daha çoxdur.

Hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişikliklərindən razılıq

Diaqram 11. Prezident tərəfindən imzalanan sərəncamla hüquq-mühafizə sistemində baş verən kadr dəyişikliklərindən nə dərəcədə razınız?



Respondentlərin böyük bir hissəsi (74,3%) hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişikliklərindən razıdır. Onların 42,7%-i tam razılığını ifadə edib. Müvafiq olaraq cəmi 10% respondent razı deyil (4% "əsasən razı deyiləm", 6% "heç razı deyiləm" cavabını verib).

Bir çox suallardan fərqli olaraq bu sualda "Cavab verməkdə çətinlik çəkirəm" variantının 15,7% respondent tərəfindən seçilməsini qeyd etmək lazımdır. Bunun da müxtəlif səbəbləri (sistem barədə kifayət qədər məlumatın olmaması, yeni təyin edilən bəzi şəxslər barədə məlumatın az olması, məxvi sistemlər haqqında məlum qapalılıq, əhalinin fikrini açıq ifadə etməkdən yayılması və s.) ola bilər.

Qeyd edək ki, bu sualla bağlı respondentlər arasında iki fikir geniş yayılıb: "Prezident təyin edibsə, yəqin, düzgün olar"; "Mən siyasetə qarışmırám".

Bir sıra dəyişənlər arasında müəyyən edilən korrelyasiyalar bunu deməyə əsas verir ki, hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişikliklərindən razılıq ilə region arası korrelyasiyaya əsasən, Bakı və Abşerondan kənarda yaşayan vətəndaşlar kadr dəyişikliklərindən bölgelərə nisbətən daha çox razıdır.

fizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişikliklərindən ailə müstəvisində daha az gəlir səviyyəsinə malik insanlar daha az razıdır. Həmçinin, respondentin məşğulliyət növü ilə onun hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişikliklərinə münasibəti arasında da korrelyasiya müəyyən edilib. Belə ki, təqaüd alanlarla dövlət sektorunda çalışanların adıçəkilən dəyişikliklərdən daha çox razı olduqları aşkar edilib. Kadr dəyişikliklərindən razılıq ilə region arası korrelyasiyaya əsasən, Bakı və Abşerondan kənarda yaşayan vətəndaşlar kadr dəyişikliklərindən bölgelərə nisbətən daha çox razıdır.

 Respondentlərin 16%-i
kadr dəyişikliyinə
münasibət bildirməkdə
çətinlik çəkir.

Kadr islahatlarından gözləntilər

Diaqram 12. Prezidentin müvafiq sərəncamı əsasında baş verən kadr islahatlarından gözləntiləriniz nədən ibarətdir?



Prezidentin müvafiq sərəncamı əsasında baş verən kadr islahatlarından gözləntilərə gəlincə, ən geniş yayılan cavab kimi “daha təhlükəsiz yaşam şəraiti” (57%) qarşıya çıxır. Onun ardınca isə “ölkəmizin hərbi gücünən artması” (50,8%), “siyasi və sosial sabitliyin daha da güclənməsi” (42%) və “korupsiyaya qarşı mübarizənin daha da güclənməsi” (40%) cavabları gəlir. Respondentlərin cəmi 11%-nin Prezidentin müvafiq sərəncamı əsasında baş verən kadr islahatlarından gözləntiləri yoxdur. Bu isə ona


dəlalət edə bilər ki, respondentlərin 11%-i kadr islahatlarının her hansı yeniliyə (müsbat və ya mənfi) səbəb olacağını düşünür. Krostab (crosstabs) analiz göstərdi ki, kadr dəyişikliklərindən razi olmayan respondentlərin əhəmiyyətli hissəsinin bu dəyişikliklərdən heç bir gözləntisi yoxdur.



**Respondentlərin 95%-i
islahatların uğuruna inanır.**

Həyata keçirilən islahatlara münasibət

Diaqram 13. Prezident tərəfindən həyata keçirilən islahatların uğurlu olacağına nə dərəcədə inanırsınız?



Respondentlərin 71,5%-i həyata keçirilən islahatların uğurlu olacağına çox inanır. Qismen inanan respondentlər 22,8%, inanmayan respondentlər isə 5,5% təşkil edir. Ümumi götürdükde tədqiqata cəlb olunan respondentlər arasında islahatların uğurlu olacağına inananlar üstünlük təşkil edir. Burada daha önceki islahatların, dövlət tərəfindən əhalinin rifahının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin müsbət mənada çox təsiri var.

Özləri və ailələri artımlardan yararlananlar islahatların uğurlu olacağına daha çox inanırlar. Islahatların uğurlu olacağına inamda üç faktorun (region, yaş, təhsil) təsiri var. Belə ki, Bakı və Abşeronla müqayisədə regionlarda yaşayanlar, gənclərlə müqayisədə yaşılırlar, ali təhsillirlə müqayisədə təhsil səviyyəsi aşağı olanlar islahatların uğurlu olacağına daha çox inanırlar.

İslahatların uğurlu olmasında vacib amillər

Diagram 14. Fikrinizcə, islahatların uğurla həyata keçirilməsində aşağıdakı amillərdən hansılar vacibdir?



İslahatların uğurla həyata keçirilməsi yalnız sərəncamın verilməsindən asılı deyil. Müxtəlif amillər var ki, islahatların effektiv olması onlarla birbaşa bağlıdır. Respondentlərin 71,5%-i islahatların uğurla həyata keçirilməsində dövlət başçısının iradəsi və qətiyyətinin vacib olduğunu bildirib.

Əhalinin bu məsələdə də əsas qüvvə kimi ölkə Prezidentini görməsi onların dövlət başçısına olan inamından qaynaqlanır. İkinci amil əhali tərəfindən dəstəkdir (63,7%). Həmçinin, 53,8% respondent vətəndaş həmrəyliyinin olmasının vacibliyini bildirib. Bu, əhalinin özünü, bir növ, aparılan islahatların hərəkətverici qüvvəsi hesab etməsinin göstəricisidir. Ötən illərlə müqayisədə vətəndaşlar özlərini bu proseslərdə daha çox görməyə başlayıblar. Burada da dövlət başçısı tərəfindən əhali arasında keçirilən görüşlərin, vətəndaşların şikayətlərinə uyğun adekvat addımların atılmasının rolü var.

Bu baxımdan, respondentlərin 43,8%-i hakimiyyət və cəmiyyət arasında davamlı dialoqun vacib oldu-


ğunu düşünür.

İslahatların uğurla həyata keçirilməsində maarifləndirmənin əhəmiyyətli rolü var. Belə ki, əhali arasında zəif məlumatlılıq onların bəzən bu imtiyazlardan yararlanmasına mane olur. Tədqiqata cəlb olunan respondentlərin 30%-i islahatların effektiv təbliğatının vacib olduğunu bildirib.

İslahatların uğurlu olması üçün ən vacib iki amil:
- Dövlət başçısının iradəsi və qətiyyəti (71,5%)
- Əhali tərəfindən dəstək (63,7%)

İslahatların uğurlu olmasında məsul şəxslərin və qurumların rolü

Diagram 15. Sosial islahatların uğurla həyata keçirilməsi aşağıda sadalanan insanlardan və təşkilatlardan nə dərəcədə asılıdır?



Dövlət başçısı tərəfindən əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində davamlı sərəncamlar, fərmanlar verilsə də, bəzi hallarda onların tətbiqində problemlər yaşanır. Belə ki, bəzən bu imtiyazlar, güzəşt və artımlar müxtəlif səbəblərdən ünvanına çatmir ki, bu da əhali arasında dövlətə qarşı inama mənfi təsir göstərir. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (98%-dən çoxu) ölkəmizdəki sosial islahatların uğurla həyata keçirilməsinin ölkə rəhbərliyindən asılı olduğunu bildirib (92,3% "çox asılıdır", 6,1% isə "kifayət qədər asılıdır" cavab variantını qeyd edib).

Ölkədə aparılan islahatların, müxtəlif istiqamətlərdə görülən işlərin effektiv həyata keçirilməsində respondentlərin mütləq əksəriyyəti (80,2%) məmurların rolunu xüsusi vurğulayıb (55% "çox asılıdır", 25,2% "kifayət qədər asılıdır" cavab variantını qeyd edib).

Əhali arasında maraqlı bir hal müşahidə olunur. Onlar problemlərinin həll olunmamasında, müxtəlif məsələlərdə süründürməçiliklə qarşılaşmalarında məmurları günahlandırırlar. Bu baxımdan, insanlar belə bir fikir söyləyirlər: "Prezident qərar verir, yerlərdə onu düzgün icra edənlər azdır".

Respondentlərin mütləq əksəriyyəti (80,4%) islahatların uğurla həyata keçirilməsinin yerli icra orqanlarının fəaliyyətindən asılı olduğunu qeyd edib (52,3% "çox asılıdır", 28,1% isə "kifayət qədər asılıdır" cavab variantını qeyd edib). Bölgələrdə əhalini narahat edən əsas məsələlərdən biri də icra həkimiyəti orqanlarında qarşılaşıqları problemlər və süründürməçilik hallarıdır. Bir çox hallarda yerli icra məmurlarının əhali ilə işi yüksək tələblər çərçivə-

sində qurmadığı üzə çıxır.

Respondentlərin 78,9 %-i islahatların uğurlu olmasının millət vəkillərindən asılı olduğunu bildirib (52,7% "çox asılıdır", 26,2% isə "kifayət qədər asılıdır" cavab variantını qeyd edib). Buna baxmayaraq, əhali bir çox millət vəkillərinin onların problemləri ilə lazımi şəkildə maraqlanmadığını, müraciətlərinə baxmadığını, görüşlər keçirmədiyini dilə gətirib. İnsanlar etimad göstərikələri millət vəkillərinin onların səslərinin lazımı yerlərə çatdırılmasında iştirak etmədiklərdən və laqeydiliklərdən narazıdır. Hətta bir çox bölgələrdə respondentlərin millət vəkillərinin ad və soyadını bilməkləri də üzə çıxdı.


Digərləri ilə müqayisədə daha az insan (45,7%) islahatların uğurunun QHT-lərdən asılı olduğunu düşünür. Bunun səbəbi, xüsusiylə də, regionlarda yaşayan insanlarda QHT-lər barədə məlumatın az olmasıdır. Digər səbəb isə insanlarda "Dövlət olan yerdə QHT-lərin islahatlara təsiri yoxdur" fikrinin qətiləşməsidir.



**Respondentlərin
92.3%-i islahatların
uğurlu olmasında ölkə
rəhbərliyinin müstəsna
rolunu xüsusiə vurğulayır.**

İslahatların uğuruna mane olan faktorlar

Diaqram 16. Sosial islahatların uğurla həyata keçirilməsinə kim və nə mane ola bilər?



İslahatların həyata keçirilməsi bütün dövrlərdə cəmiyyətin mütləq əksəriyyətinin razılığı ilə yanaşı, müəyyən qüvvələrin müqaviməti, sobataji və ya təxribatları ilə də əhatə olunub. Belə ki, burada ayrı-ayrı vəsitələrlə islahatların uğurlu olmasına mane olmağa çalışmalar da özünü göstərib.

“Sosial islahatların uğurla həyata keçirilməsinə kim və nə mane ola bilər” sualına respondentlərin 52,3%-i “heç kəs və heç nə” cavabını verib. Bu, insanların dövlət başçısına olan inamından və etibarından xəbər verir. İnsanlar belə bir fikir söyləyirlər: “Əgər Prezident bunu edirse, digər qüvvələrin buna mane olmağa gücü çatmaz”. Buna baxmayaraq, bəzi respondentlər fərqli rəylerini bildirməyə çalışıblar. Belə ki, 25,2% respondent bəzi dövlət qurumlarının laqeyd yanaşmasının islahatların həyata keçirilməsinə mane ola biləcəyini düşünür. Yuxarıda qeyd etdiyimiz kimi, əhali müxtəlif qurumların fəaliyyətlərindən narazı olduğu üçün burada da narahatlıq doğuran onların laqeyidliyidir. 19% zəif ictimai nəzarətin, 18,9% vətəndaşlar arasında məlumatlılıq səviyyəsinin aşağı olmasının, 17,9% yerli hakimiyyət orqanları/yerli məmurların, 16,7% isə sahə üzrə mütəxəssislərin olmamasının islahatların uğurla həyata keçirilməsinə mane ola biləcəyini düşünür.



**Respondentlərin
52,3% -i islahatların
uğurla keçirilməsinə heç
kəsin və heç nəyin mane
olmayacağıını düşünür.**

Çox az respondent (11,1%) siyasi müxalifətin fəaliyyətinin islahatların uğurla həyata keçirilməsinə mane ola biləcəyini bildirib. Bu göstəricinin az olması ölkədə iqtidarla müqayisədə siyasi müxalifətin nüfuzunun, fəaliyyətinin və imkanlarının aşağı olmasından xəbər verir.



**25,2% respondent
dövlət qurumlarının
laqeyd yanaşmasını
islahatların uğuruna mane olan
faktor kimi qiymətləndirir.**

Sosial islahatlara vətəndaşların təsiri

Respondentlərin mütləq əksəriyyəti (80%) sosial islahatların aparılmasına vətəndaşların təsirinin olduğunu bildirib (38,9% “olduqca çox”, 22,5% “kifayət qədər”, 18,5% “müəyyən qədər” variantlarını qeyd edib).

Respondentlərin az hissəsi (14%) heç bir təsirin olmadığını qeyd edib. “İslahatların aparılmasına vətəndaşların təsirinin olması” fikri bölgələrdə yaşayan əhali arasında daha çox üstünlük təşkil edir. Bu göstərici əhalidə dövlətdə baş verən proseslərə vətəndaşların təsirinin olması fikrindən xəbər verir.

Diagram 17. Sizcə, sosial islahatların aparılmasına vətəndaşların nə dərəcədə təsiri vardır?





Diagram 18.“Ölkə Prezidenti öz fəaliyyətində vətəndaşların maraqlarını, tələbatlarını və rəyini nəzərə alır” fikri ilə nə dərəcədə razınız?



Respondentlərin 93,6%-i “Ölkə Prezidenti öz fəaliyyətində vətəndaşların maraqlarını, tələbatlarını və rəyini nəzərə alır” fikri ilə razi olduğunu bildirib (73,3% “tam raziyam”, 20,3% “əsasən raziyam” cavab variantını qeyd edib). Ümumilikdə 6,4% bu fikirlə razi olmadığını bildirib. Əhali arasında Prezidentin vətəndaşları dinləməsi, onların maraq və tələbatlarını nəzərə alması fikri realdır və insanlar bütün sorğu prosesində bunu dəfələrlə təkrarlayırlar.

 **Respondentlərin 93,6%-i “Ölkə Prezidenti öz fəaliyyətində vətəndaşların maraqlarını, tələbatlarını və rəyini nəzərə alır” fikri ilə əhəmiyyətli dərəcədə razıdır.**

Ekspert sorğusunun nəticələri

Ehali arasında aparılan sorğuya əlavə olaraq iqtisadçı, millət vəkili, sosioloq, psixoloq və ekspertlərdən müsahibələr götürülüb. Onlara həm ümumi, həm də ixtisaslarına uyğun spesifik suallar verilib. Suallar əsasən vətəndaşların sosial-iqtisadi vəziyyətinə islahatların təsiri, artımlarla bağlı mənfi gözləntilər və bunun qarşısının alınması yolları, əhalinin sosial-psixoloji vəziyyətinə artımların təsiri istiqamətində olub.

Sərəncamın müsbət tərəfləri

Mərkəz tərəfindən aparılmış sorğu çərçivəsində ekspertlər artımlarla bağlı sərəncamların müsbət tərəflərini belə xarakterizə ediblər:

- İqtisadçılar hesab edirlər ki, 2015-ci ildəki devalvasiyadan sonra əmək haqqı və pensiya səviyyələrinə dəki artım tempi inflyasiyadan geri qalırdı (artım inflyasiya ilə indeksləşdirilmirdi). Onların sözlərinə görə, 2016 və 2017-ci illərdə ikirəqəmli inflyasiya müşahidə edilər də, hökumət əmək haqqı artımlarına ehtiyatlı yanaşaraq daha sərt fiskal siyaset yürüdü. Onlar iyunun 18-də imzalanan sərəncamın il ərzində ikinci dəfə anoloji artımlara səbəb olduğunu nəzərə alaraq, bunun devalvasiyanın iqtisadi və psixoloji zərərlərinin müyyəyen dərəcədə aradan qaldırılmasına kömək edəcəyini düşünürərlər.

- Ekspertlər artımların xüsusilə əhalinin həyat səviyyəsi, alıcılıq qabiliyyəti, istirahət və yaşayış şəraitinin yaxşılaşmasında ciddi hiss ediləcəyini qeyd ediblər. İqtisadçılar xüsusilə həssas qrupların – pensiya alanların və yoxsul təbəqənin sosial müdafiəsinin gücləndirilməsini sözügedən sərəncamların müsbət tərəflərindən biri kimi görürərlər. Əmək haqqı və pensiya səviyyələrindəki artımın ticarətin canlanmasına səbəb olacaq da səsləndirilen rəylər arasındadır. İqtisadçıların diqqət çəkdiyi müsbət cəhətlərdən biri də məlum artımların vergi və gömrükde aparılan islahatlardan yaranan profisit əsasında maliyyələşməsidir.

- Əmək haqqı və pensiya səviyyələrindəki artımın sosial-psixoloji cəhətlərini dəyərləndirən ekspertlər əmək haqqı artımının insanlarda işgüzar motivasiyanı və xalqın Prezidentə inamını artıracağını qeyd edirlər. Sosioloq və psixoloqlar da mövcud sosial çətinliklərin azaldılmasını məhz sərəncamın yaradacağı müsbət təsirin nəticəsi kimi qiymətləndirirlər.

- Ekspertlərin əksəriyyəti istər 18 və 20 iyun, isərsə də digər tarixlərdə imzalanan sərəncamlarla bağlı informasiyanın xalqa operativ şəkildə çatdırıldığıni düşünsə də, bəziləri kommunikasiya strategiyalarında müyyəyen dəyişikliklərin edilməsinin tərəfdarıdır.

Diqqət yetirilməli olan problemlər

- Sərəncamın əhatə dairəsi ilə bağlı diqqət çəkən məqam artımının yalnız diaqnostik qiymətləndirmə imtahanından keçən müəllimlərə şəmil edilməsidir. Artımlar selektiv yanaşma kimi qəbul edilir və nəzərə

alsaq ki, diaqnostik qiymətləndirmə imtahanından keçənlərin sayının ümumi müəllimlərə nisbəti yüksək deyil, bu, müyyəyen narazılıqlar yaradır. Eyni zamanda, digər bir məqam həkimlərin əmək haqqının qaldırılmamasıdır. İqtisadçılarla yanaşı, millət vəkilləri də müəllim və həkimlərin daha çox qayğıya ehtiyac duyduqlarını dileyə gətirirler. Onlar bunu təhsil və səhiyyə sahəsində çalışanların işinin cəmiyyətin inkişaf və sağlamlığı üçün əhəmiyyətinin yüksək olması ilə əlaqələndirirlər.

- Sərəncamın əhatə dairəsi ilə bağlı digər nəzərlilik mövcud əmək bazarının xarakteristikası ilə əlaqədardır. Belə ki, bəzə iqtisadçıların fikrincə, Azərbaycanda 5 milyon məşğul əhali olsa da, 1,5 milyon muzdlu işçi var. Əmək haqqı artımlarının, ən yaxşı halda, hər 3 nəfərdən birinə təsir edəcəyini qeyd edən ekspertlər ölkəmizdə muzdlu işçilərin məşğul əhalinin cəmi 30–35%-ni əhatə etdiyini, analogi rəqəmin Avropada 80–85% cıvarında olduğunu nəzərə çatdırıblar. O da vurğulanıb ki, muzdlu olmayan işçilərin əhəmiyyətli hissəsi mövsümi və təsadüfi işlərdə (məsələn, kənd təsərrüfatı) çalışırlar. Əmək müqaviləsi olmadan işleyenlərin də artımlardan bəhrələnə bilməyəcəyi səsləndirilən rəylər arasındadır.

- Artımların son 3 ildə inflyasiyadan əziyyət çəkən insanların sosial-psixoloji durumunu yaxşılaşdırma biləcəyinə dair fikirlərin geniş yayılmasına baxmayaraq, ekspertlər insanların maddi durumunun sentyabrdan etibarən birdən-birə əhəmiyyətli dərəcədə yaxşılaşacağını gözləmir. Belə bir fikir də səsləndirilir ki, ölkədə ciddi dərəcədə gizli işsizlik (məsələn, əmək müqaviləsi olmadan işleyenlər və s.) olduğuna görə, bu artımların nə o insanlara təsir etməsi, nə də ki siyasi ab-havanı çox ciddi şəkildə dəyişməsi real görünmür.

- Artımların yaratdığı digər problemlər sırasında onun bazara və sahibkarlara təsirleri qeyd olunur. Demək olar ki, bütün mütəxəssislər əmək haqqı və pensiya səviyyələrindəki artımın bazarlarda qiymət artımına səbəb olacağını, yaxud artıq təsir etdiyini vurgulayıblar. Məlum artımların sahibkarlara potensial mənfi təsiri kimi isə iqtisadçılar onların DSMF-yə ödədikləri rüsumları göstərir. Belə ki, onların sözlərinə görə, əmək haqqı artımı sahibkarların (xüsusilə mikro-sahibkarların) xərclərini artırır, çünkü onların DSMF-yə ödədikləri vəsaitlər minimum əmək haqqı səviyyəsində asılıdır. Belə olduğu halda, artımlar sahibkarın mənfəət marjasına mənfi təsir edir. Bəzə iqtisadçı ekspertlər hazırlıda kənd təsərrüfatı məhsullarında müşahidə edilən qiymət artımının ixrac və qılıqlandan yarandığını diqqətə çatdırıblar. Onların fikrincə, ixrac ucbatından daxili telabatı ödəyəcək qədər məhsulun bazaarda olmaması müvafiq məhsullarda qiymət artımına səbəb olur. Kənd təsərrüfatı üzrə ekspertlərdən biri qeyd edib ki, aqrar sektora subsidiyaların verilməsinə rəğmən bahalaşmanın olması bazarlarda qiymətləndirmə mexanizmində ciddi problemlərdən xəbər verir. Buna digər səbəb kimi bəzə kənd təsərrüfatı məhsulları üzərində hələ də qalan inhisarçılıq göstərilib.

Göründüyü kimi, ekspertlərlə müqayisədə islahatlı dair əhalinin mövqeyi daha nikbin baxışlar üzə-

rində qurulub. Eyni zamanda, dövlət tərəfindən həyata keçirilən tədbirlərin davamlı olacağına inam ifadə edilib.

NƏTİCƏLƏR

Sərəncamlara dair əhali arasında keçirdiyimiz tədqiqatdan əldə olunan nəticələr aşağıdakı kimi təsvir edilir:

- Ölkədə həyata keçirilən islahatlar barədə əhali arasında maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə ehtiyac var. Öləkə başçısı tərəfindən iyunda imzalanan sərəncamlar barədə məlumatlılıq səviyyəsi yüksək olsa da, kadr dəyişiklikləri ilə bağlı məlumatlılıq səviyyəsi nisbətən aşağıdır. Əhali arasında ən geniş yayılan məlumat mənbələri olan televiziya və sosial şəbəkələrdə informasiya verilsə də, baş verən proseslərin mahiyyəti, artım qərarının səbəbləri, maliyyələşmə mexanizmləri və s. bəzən düzgün çatdırılır. Bu halda vətəndaş islahatlar barədə dolğun fikrə sahib ola bilmir.

- Vətəndaşlar arasında artımlara münasibət birmənalı şəkildə müsbətdir və onlar bunun davamlı həyata keçirilməsini vacib hesab edirlər. Belə ki, respondentlərin əksəriyyəti, xüsusilə də artımların əhatə etdiyi əhali kateqoriyası bu sərəncamları əhəmiyyətli sayır. İsləməyən insanların isə artımların önemi haqqında yüksək fikirdə olmadığı özünü göstərir.

- Əhali artımlara nisbətdə kadr dəyişikliklərinə dair məlumatların daha çox verilməsinə ehtiyac duyur. Bəzi qism respondentlər arasında kadr dəyişiklikləri ilə bağlı mövqelərin formallaşmaması da sözügedən amillə bağlıdır. Digər tərəfdən, kadr dəyişikliklərinin insanların sosial rifahına birbaşa təsirinin olmadığı düşüncəsi burada müəyyən rol oynayır. Əhalinin kadr islahatlarından əsas gözləntiləri daha tehlükəsiz yaşayış şəraiti və ölkənin hərbi gücünə artması ilə bağlıdır.

- Artımların sosial rifaha təsirləri əsasən məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Ümmülikdə artımlar əhalinin maddi vəziyyəti, ev və yaşayış şəraitinin yaxşılaşması, o cümlədən cari problemlərinin həllinə ciddi təsir göstərəcəkdir. Gözləntilər içərisində əhalinin həyat səviyyəsinin yüksəlməsinə və vətəndaşlar arasında Prezidentin nüfuzunun artmasına inam daha böyükdür.

- Əhalinin əksəriyyəti artımların mənfi təsirlərinin olmayacağı qənaətindədir. Bununla yanaşı, mənfi təsirlərin olacağını düşünən insanlar (soqruda iştirak edənlərin 25%-i) istehlak bazارında bahalaşmanın (süni qiymət artımının) olacağından narahatdır.

- İslahatların uğurlu icra olunması Prezidentin şəxsi iradəsindən və bu proseslərdə vətəndaş iştirakçılığını asılıdır. Büttövlükda, əhali arasında islahatlara inam böyükdür. Onlar islahatların uğurlu olmasında dövlət başçısının qətiyyətini və əhalinin dəstəyini vacib hesab edirlər, eyni zamanda bəzi dövlət qurumlarının laqeyd yanaşmasını və ictimai nəzərətin zəif olmasını islahatların uğurlu olmasında əsas manə kimi görürərlər. Digər tərəfdən, əvvəlki illerdə həyata keçirilən bir sıra dövlət tədbirlərinin nəticələri

barədə ümidsiz danışan respondentlər də öz rəylərini bildirməkdən çəkinmirlər.

- Əlavə olaraq qeyd edilməlidir ki, sorğu zamanı tez-tez müşahidə edilən narazılıqlardan biri də vətəndaşlarla məmurlar, eləcə də vətəndaşlarla millət vəkilləri arasındaki əlaqələrin heç də hər yerde arzuolunan səviyyədə olmamasıdır. Bu isə öz növbəsində vətəndaşlarla dövlət institutları arasındaki münasibətlərin dəqiq diaqnozunu tələb edir ki, bu fakt da tədqiqatın nəticələrində öz əksini tapıb.

- Ümmülikdə əhali ölkədə həyata keçirilən islahatları dəstəkləyir və uğurlu olacağına inanır. Sosial islahatların müsbət nəticələnməsində vətəndaşların təsirinin yeterli olduğunu düşünən respondentlər müəyyən çəkiyə malikdir. Bu göstərici mərkəzə nisbətən bölgelərdə daha yüksəkdir. Mütləq əksəriyyət ölkə Prezidentinin öz fəaliyyətində vətəndaşların məraqlarını, tələbatlarını və rəyini nəzərə aldığı fikrindədir. Ümmülikdə, mərkəzlə müqayisədə regionlarda, gencərlə müqayisədə orta və yaşılı nəsil sosial islahatlara daha pozitiv yanaşır.

- Yaşayış minimumunun hesablanması metodologiyasına dair iradalar mövcuddur. Hazırda ölkəmizdə yaşayış minimumunun ölçülümsi mexanizminin təkmil olmadığı, onun qabaqcıl ölkələrdəki yaşayış indeksləri ilə ölçülümediyi dile getirilir. Bunun üçün minimum istehlak səbəti və yaşayış minimumu səviyyələrinin hesablanması dəyişdirilməsinin əhəmiyyəti xüsusilə vurgulanır.

- Minimum əmək haqqı səviyyəsinin artırılması sahibkarların xərclərini müəyyən qədər çoxaldır. Çünkü minimum əmək haqqı səviyyəsi və DSMF-yə ödənilməli olan sosial siğorta arasındaki əlaqə düz mütənasibdir. Yəni minimum əmək haqqı səviyyəsi qalxdıqca DSMF-yə ödənilməli olan sosial siğortanın miqdarı da artır. Minimum əmək haqqı səviyyəsi sentyabrdan etibarən artlığına görə, bu, sahibkarların məsrəflərinə də təsirini göstərəcəkdir.

Müşahidə əsasında gəlinən nəticələr

- Müşahidələrə əsasən, ucqar rayonlarda əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət artırılması məqsədəyendumur. Məlumdur ki, kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olanlar qeyri-rəsmi iqtisadiyyatın bir parçası hesab edildiyindən, onlar DSMF-yə ödənişlər etmir, minimum əmək haqqı səviyyəsinin artırılmasından yaranırlar. Ona görə də bu qəbildən olan fəal əhalinin yaşayış şəraitini yalnız maaş artımı ilə dəyişmək mümkün deyil.

- Suvarma suyunun yetərincə olmaması əhalinin kənd təsərrüfatı ilə məşğul olmasına ciddi əngəl törefdir. Bəzi yerlərdə suvarma suyu, digər ərazilərdə isə içməli su təminatı ilə bağlı ciddi problemlər var. Digər məsələ isə əhalinin qaz təminatı ilə bağlıdır. Xüsusilə, ucqar dağ kəndlərinin bəzilərində əhalinin qazla təminatı yoxdur. Bu isə öz növbəsində alternativ yanaçaq mənbələrinə üz tutulmasına, xüsusilə də yaşıllıqların məhv edilməsinə yol açır.

- Kənd yerlərindəki əhalinin mühüm bir qisminin

gəlir səviyyəsinin məhdud olması yığım imkanını azaldır və onları dövlətin ünvanlı yardım programlarından asılı edir. Digər tərəfdən, əhalinin aylıq gəlirləri yalnız onların minimal istehlakını qarşılamağa yönəlir. Yığımların az olması əhalinin investisiya və digər forsmajor (təcili hallarda pulun olmaması, sağlamlıq problemləri və s.) xərclərini qarşılamaq imkanlarını zəiflədir.

TƏKLİFLƏR

- Əhalinin proseslərdə iştirakını stimullaşdırmaq üçün maarifləndirmə və islahatların effektiv təbliğatının aparılması vacibdir. Islahatların mahiyyətinin əhaliyə düzgün çatdırılması üçün televiziyyada tematik müzakirələrin təşkil edilməsi, qısametrajlı çarxların yayımılanması və sosial mediadan daha fəal şəkildə istifadə edilməsi tövsiyə edilir. Maarifləndirmə və məlumatlılığın daha səmərəli təminini üçün bölgelərdə sistemli qaydada canlı dialoqların, ictimai müzakirələrin və əhali ilə görüşlərin aparılması, eləcə də internet xidmətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin gücləndirilməsi arzu olunur.

- Növbəti artımlarda digər əhali kateqoriyasının da mərhələli və əsaslandırılmış şəkildə əhatə edilməsi yerinə düşər. Mövcud artımların selektiv ya-naşma effekti kimi qəbul olunmaması və müxtəlif əhali qrupları arasında sosial bədbinliyin meydana gəlməməsi üçün islahatların əhatə dairəsinin genişləndirilməsi vacibdir. Bu baxımdan, məsələn, yerde qalan kateqoriyanın spesifik parametrlərə təsbit edilən qeyri-maddi güzəştərlə (məsələn, ictimai nəqliyyatda, kommunal xidmətlərdə mövsümi endirimlərin tətbiqi və s.) təmin olunması məqsədə uyğundur.

- Artımlardan kənarda qalan vətəndaşların iradalarının obyektiv araşdırılması və kölgə iqtisadiyyatında çalışanların müəyyənləşdirilərək leqallaşdırılması tövsiyə edilir.

- Sosial rifahın təmin edilməsi alətləri kimi minimum əmək haqqı, yaşayış minimumu və minimum istehlak səbətinin müəyyənləşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi arzu olunur. Minimum əmək haqqının müəyyənləşdirilməsində diferensiasiyanın (regionlara, peşələrə və əhali qruplarına görə) tətbiqi, minimum istehlak səbətinin inflasiya səbəti əsasında müəyyənləşdirilməsi və əmək haqqı artımlarının infiyasiyaya uyğun indeksləşdirilməsi məqbul görülür.

- Tətbiqi tövsiyə edilən model milli iqtisadiyyata uyğunlaşdırılmış olmaqla yanaşı, rifahı stimullaşdıracaq və gəlir bölgüsündə ədalətin təminini prinsiplərini daha da gücləndirəcəkdir.

- Artımların səviyyəsi müəyyənləşdirilərkən özəl sektorun maliyyə yükündəki xərclər nəzərə alınmalıdır. Makroiqtisadi tarazlığın təmin edilməsi prinsipi burada əsas rol oynayır.

- İdarəetmənin modernləşdirilməsi, islahatların optimal reallaşdırılmasını təmin edəcək yeni effektiv nəzarət mexanizminin yaradılması və ya mövcud mexanizmlərin təkmilləşdirilməsi arzulanır.

- Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ilə islahatların nəticəyönümlülükünün artırılması, mini-

mum əmək haqqı, yaşayış minimumu və istehlak səbəti haqqında normativ hüquqi bazanın digər iqtisadi qanunvericiliklərlə uzlaşdırılması vacibdir. Məsələn, sünə qiymət artımının qarşısının alınması üçün çoxdan gözlənilən "rəqabət məcəlləsinin" qəbul edilməsi yerinə düşər.

- Şəffaf və açıq, nəticə əsaslı idarəetmənin təmin olunması yolunda Prezident tərəfindən həyata keçirilən tədbirlərin hökumətin müxtəlif strukturlarını xalq və müvafiq hakimiyət orqanları qarşısında hesabatlılığını vacib edir. Bu baxımdan, qarşıya qoyulan məqsədlər ölçüləbilən hədəflər olsa da, real çərçivədə dövlət bütçəsinin icrasına vətəndaş və inzibati nəzərətin artırılmasına ehtiyac vardır. Həmçinin, islahatların həyata keçirilməsi üzrə cavabdeh qurumların məsuliyyətinin və hesabatlılığının gücləndirilməsi də mühüm vəzifələr sırasındadır.

QEYDLƏR

“Azərbaycan barometri” jurnalı 06 avqust 2019-cu il tarixində
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində
4247 nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilib.



SOSİAL
TƏDQİQATLAR
MƏRKƏZİ

Azərbaycan AZ1006, Bakı, Yasamal rayonu, İsmayılov bəy Qutqaşınlı küç., 18
Telefon: (+994 12) 510-70-78; (+994 12) 510-23-75; (+994 12) 510-70-69;

info@stm.az www.stm.az